

“Azərbaycan Sənaye Sığorta” ASC

## «Razılışdırılıb»:

Azərbaycan Respublikası  
Maliyyə Nazirliyinin  
Dövlət Sığorta Nəzarəti Xidmetinin rəisi vəzifəsinə  
müvəqqəti icra edən

A circular blue ink stamp. The outer ring contains the text "REPUBLICA AZERBAIJANI" at the top and "DÖVLƏT SİYORTA İŞLƏMƏ XƏLİLƏR MƏKÂNı" at the bottom. The center of the stamp contains the text "N. C. Xəlilov" above a horizontal line, followed by "2009-cu il".

## «Təsdiq edirəm»:

"Azərbaycan Sənaye Sığorta" ASC-nin İdare Heyətinin sədri

R. B. Ahmed

#### KƏND TƏSƏRRÜFATI HEYVANLARININ SİĞORTASI

QAYDALARI

“Azərbaycan Sənaye Sığorta” ASC  
2009

## MÜNDƏRİCAT

<b>MÜNDƏRİCAT</b>	<b>2</b>
<b>SİĞORTA SİNİFİ</b>	<b>3</b>
<b>ÜMUMİ ANLAYIŞLAR.</b>	<b>3</b>
<b>ÜMUMİ MÜDDƏALAR</b>	<b>4</b>
<b>Maddə 1. SİĞORTA TƏMİNATI</b>	<b>4</b>
<b>Maddə 2. SİĞORTA RİSKLƏRİ</b>	<b>4</b>
<b>Maddə 3. ƏLAVƏ SİĞORTA HAQQI ÖDƏNİLMƏKLƏ SİĞORTA RİSKI HESAB OLUNAN HALLAR</b>	<b>4</b>
<b>Maddə 4. SİĞORTA RİSKLƏRİNDEN İSTİSNALAR</b>	<b>4</b>
<b>Maddə 5. SİĞORTANIN ƏHATƏ ETDİYİ ƏRAZİ</b>	<b>5</b>
<b>Maddə 6. TƏRƏFLƏRİN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ</b>	<b>5</b>
<b>Maddə 7. SİĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SİĞORTALININ VƏZİFƏLƏRİ</b>	<b>8</b>
<b>Maddə 8. SİĞORTA MƏBLƏĞİ</b>	<b>8</b>
<b>Maddə 9. SİĞORTA MÜQAVİLƏSİNİN BAĞLANMASI, ƏLAVƏ VƏ DƏYİŞİKLİKLER EDİLMƏSİ, XİTAM VERİLMƏSİ</b>	<b>8</b>
<b>Maddə 10. SİĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏNİN NƏTİCƏLƏRİ</b>	<b>10</b>
<b>Maddə 11. ZƏRƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ</b>	<b>10</b>
<b>Maddə 12. SİĞORTA ÖDƏNİŞİNİN HESABLAMASI QAYDASI</b>	<b>11</b>
<b>Maddə 13. SİĞORTA ÖDƏNİŞİNİN HƏYYATA KEÇİRİLMƏSİ QAYDASI VƏ ŞƏRTLƏRİ, SİĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR</b>	<b>11</b>
<b>Maddə 14. SİĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDEN İMTİNANIN ƏSASLARI</b>	<b>12</b>
<b>Maddə 15. SUBROQASIYA HÜQUQU</b>	<b>12</b>
<b>Maddə 16. SİĞORTA MÜQAVİLƏSİNİN QAYDALAR ÜZƏRİNDE ÜSTÜNLÜYÜ</b>	<b>13</b>
<b>Maddə 17. XÜSUSİ ŞƏRTLƏR</b>	<b>13</b>
<b>Maddə 18. İŞ SİRLƏRİNİN GİZLİ SAXLANILMASI</b>	<b>13</b>
<b>Maddə 19. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI</b>	<b>13</b>
<b>KƏND TƏSƏRRUFATI HEYVANLARININ SİĞORTASI ÜZRƏ TARİF DƏRƏCƏLƏRİNİN ƏSASLANDIRILMASI</b>	<b>14</b>

## **SIĞORTA SİNİFI**

Bu siğorta qaydaları ilə müəyyən olunan siğorta növü kənd təsərrüfatı heyvanlarının siğortası sinfinə aiddir.

## **ÜMUMİ ANLAYIŞLAR**

**Siğorta müqaviləsi** - siğortalının müvafiq siğorta haqqı ödəməsi müqabilində siğorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılışdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin siğortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

**Siğortaçı** - siğorta müqaviləsində nəzərdə tutulan siğorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada siğorta ödənişini vermək öhdəliyi daşıyan siğorta müqaviləsinin tərəfidir.

**Siğortalı** - siğorta haqqı ödəyən, siğorta obyektinin siğorta etdirilməsində siğorta marağı olan siğorta müqaviləsinin tərəfidir.

**Siğorta olunan** - əmlak mənafeləri siğorta müqaviləsi əsasında siğortalanan şəxsdir.

**Faydalanan şəxs** - siğorta qanunvericiliyinə və ya siğorta müqaviləsinə uyğun olaraq siğorta ödənişini almaq hüququ olan şəxslərdir. Siğorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdır, siğortalı və (və ya) siğorta olunan faydalanan şəxs sayılır.

**Siğorta obyekti** - siğortalının, yaxud siğorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir.

**Siğorta predmeti** - siğorta müqaviləsi üzrə siğortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya haldır.

**Qismən siğorta** - müqavilədə müəyyən edilmiş siğorta məbləği siğorta dəyərindən az olduğu halda (qismən siğorta halında) siğortaçı zərərin əvəzini siğorta məbləğinin siğorta dəyərinə olan nisbətində ödəyir.

**Azadolma məbləği** - siğorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin siğorta təminatı ilə əhatə olunmayan və siğortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda siğorta müqaviləsinə uyğun olaraq müəyyən edilən siğorta ödənişi məbləğinə tətbiq olunur. Siğorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği müəyyən oluna bilər.

- **Şərtli azadolma** - məbləğinin nəzərdə tutulması halında, siğorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən çox olduqda zərər məbləğindən azadolma məbləği çıxılmır.
- **Şərtsiz azadolma** - məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda zərər məbləğindən çıxılır.

**Siğorta haqqı** risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində siğorta müqaviləsində nəzərdə tutulan qaydada siğortalının siğortaçıya ödəməli olduğu pul məbləğidir.

**Siğorta məbləği** - Siğorta məbləği siğortalanmış risklər üzrə siğortaçının öhdəliyinin son həddidir.

## **KƏND TƏSƏRRÜFATI HEYVANLARIN SİĞORTASI QAYDALARI**

### **ÜMUMİ MÜDDƏALAR**

Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu və digər normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.

## 1. SİĞORTA TƏMINATI

- 1.1. Bu sığorta şərtləri ilə, aşağıda göstərilən heyvanlara təminat verilir;

Sığorta oluna bilən heyvanlar və onların yaş həddləri:

- 1.1.1. 1 yaşından 12 yaşına qədər (12 yaş da daxil olmaqla) at, uzunqulaq və qatırlar;
- 1.1.2. 1 yaşından 9 yaşına qədər (9 yaş da daxil olmaqla) inəklər, öküzlər;
- 1.1.3. 1 yaşından 14 yaşına qədər (14 yaş da daxil olmaqla) camışlar;
- 1.1.4. 1 yaşından 4 yaşına qədər (4 yaş da daxil olmaqla) yerli və merenos qoyunlar, anqor keçisi;
- 1.1.5. 6 aylıqindan 3 yaşına qədər (3 yaş da daxil olmaqla) donuzlar;
- 1.1.6. 1 yaşından 8 yaşına qədər (8 yaş da daxil olmaqla) ev, ov, gözətçi və çoban itləri.

Uzun müddətli sığortalar zamanı, sığortalanmış heyvan sığorta olunduğu müddət ərzində yuxarıda göstərilən yaş həddinə çatarsa, həmin heyvana məxsus təminat ləğv olunur.

## 2. SİĞORTA RİSKLƏRİ

- 2.1. Sığorta təminatına aşağıdakı halların nəticəsində dəyən ziyan və zərərlər daxil edilir;

- 2.1.1. Bütün növ adı və keçici xəstəliklər, boğaz olma, doğum, axtalama və ya cərrahiyə əməliyyatı aparılması;
- 2.1.2. Hər cür qəzalar, vəhşi heyvanların hücumu, kənar şəxslərin qəsdən zəhərləməsi, yaralaması və ya şikəst etməsi;
- 2.1.3. Şaxtadan donma, məftil, mismar, daş və digər bu kimi bərk və dəlici cisimlər udması və ya dərmanlanmış sahəde otlaması;
- 2.1.4. Qasırga, ildirim, zəlzələ, su basqını, torpaq çökəməsi və ya sürüşməsi;
- 2.1.5. Yanğın və ya partlayış nəticəsində, heyvanların məcburən kəsdirilməsi də daxil olmaqla, tələf olmasına görə sığortalıya dəyən həqiqi zərərlər.

## 3. ƏLAVƏ SİĞORTA HAQQI ÖDƏNİLMƏKLƏ SİĞORTA RİSKLƏRİ HESAB OLUNAN HALLAR

Aşağıdakı hallara yalnız əlavə sığorta haqqı ödəməklə sığorta təminatına daxil edilir:

- 3.1. Dəniz, hava və avtomobil yollarında mühərrikli və ya mühərriksiz nəqliyyat vasitələrilə həyata keçirilən daşımalar zamanı baş verən tələf olma və ya kəsilmə;
- 3.2. Tətil, lokaut, qarşıqlıq, xalq hərəkatları və bunlarla əlaqədar hərbi və inzibati tədbirlər nəticəsində dəyən ziyan və zərərlər.

## 4. SİĞORTA RİSKLƏRİNDEN İSTİSNALAR

Aşağıdakı hallar sığorta təminatına daxil edilmir:

- 4.1. Manqo, saqqo, at vəbəsi, heyvan vəbəsi, vərəm, bruselyoz, keçici ciyər ağrısı xəstəlikləri;
- 4.2. Oğurlanma,itmə və dəyişdirmə;
- 4.3. Yarış, oyun və ya güc sınاقları;
- 4.4. Bütün növ yarış atları və sirk heyvanları;
- 4.5. Müharibə, hər cür hərbi hərəkətlər, istila, xarici düşmən hərəkətləri (mühəribə elan edilib-edilməməsindən asılı olmayaraq), vətəndaş müharibəsi, qiyam, üsyən və bunlarla əlaqədar həyata keçirilən inzibati və hərbi tədbirlərin nəticəsi;
- 4.6. Nüvə partlayışı radiasiya, radioaktiv çırklənmə, və bunlarla əlaqədar həyata keçirilən hərbi və inzibati tədbirlərin nəticəsi;
- 4.7. Səlahiyyətli orqanların sığortalı heyvanlardan istifadə etməsi nəticəsində, baş verən tələf olma və ya kəsilmələr.

## 5. SİĞORTANIN ƏHATƏ ETDİYİ ƏRAZİ

Tərəflərin başqa cür razılaşlığı və belə razılaşmanın Sığorta müqaviləsində təsbit olunduğu hallar istisna olmaqla, sığorta Azərbaycan Respublikasının ərazisini əhatə edir.

## **6. TƏRƏFLƏRİN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ.**

### **6.1. Sığortaçının hüquq və vəzifələri:**

- 6.1.1. Risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalıdan sığorta haqqını tələb edir.
- 6.1.2. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün ilk hissəsi ilə bağlı sığorta müqaviləsi bağlandı gündən, digər hissələrlə bağlı isə ödəmə tarixindən 1 aydan gec olmamaq şərti ilə yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər.
- 6.1.3. Sığortaçı sığortalanmış risklər üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği həddində öhdəlik daşıyır.
- 6.1.4. Sığorta məbləğlərini, sığorta riskləri, sığorta risklərindən istisnaları və (və ya) sığorta təminatında məhdudiyyətləri müəyyən edir.
- 6.1.5. Sığortalıdan riskinin dərəcəsini və yaxud sığorta hadisəsi ilə bağlı şəraiti müəyyən etmək üçün mühüm əhəmiyyət daşıyan hallar və ya sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu hallarda baş verən dəyişikliklər barədə bildiyi və ya bilməli olduğu məlumatları verməsini tələb edir;
- 6.1.6. Bu qaydalarla nəzərdə tutulan şərtlərin sığortalı tərefindən yerinə yetirilməsini tələb edir;
- 6.1.7. Sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərefindən maneçilik törədilməməsini tələb edir;
- 6.1.8. Sığortalının sığorta hadisəsi yaranmasına yönəldilən qərəzli hərəkətləri və ya sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayətlər törətməməsini tələb edir;
- 6.1.9. Sığortalının sığortalanmış əmlakın xilas edilməsi (qorunub saxlanması) və ya ona dəymmiş zərərin azaldılması üçün lazımı və mümkün tədbirləri görməsini tələb edir;
- 6.1.10. Sığorta predmeti və hadisəsi barədə sığortalıdan aydın və düzgün məlumat verməsini tələb edir, sığortalının bildirdiyi məlumatın yanlış və ya yarımcıq olması məlum olarsa:
  - 6.1.10.1. Sığortalı bu hərəkəti qəsdən etmişdirse, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən sığorta müqaviləsini ləğv edə bilər və sığorta hadisəsi baş verərsə, ödəniş verməkdən imtina edə bilər.
  - 6.1.10.2. Sığortalı hərəkətinin qəsdən etmədiyi müəyyən olarsa, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən sığorta müqaviləsini ləğv edə bilər və ya həmçinin sığorta müqaviləsinin şərtlərini dəyişdirə və ya əlavə sığorta haqqı almaqla sığorta müqaviləsini qüvvədə saxlaya bilər.
- 6.1.11. Bu qaydalarla nəzərdə tutulan şərtlərin sığortalı tərefindən yerinə yetirilməməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsindən imtina edir;
- 6.1.12. Sığorta hadisəleri təsiri nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdardında sığorta ödənişini həyata keçirir.
- 6.1.13. Sığortaçı sığorta müqaviləsi bağlanarkən sığortalıdan sığorta riskinin müəyyən olunması və sığorta haqqının hesablanması üçün zəruri və ona məlum olan bütün halları və məlumatları tələb edir və əlavə zəruri məlumatların siyahısını tərtib edərək, yazılı müraciət formasında sığortalıya göndərir.
- 6.1.14. Sığorta hadisəsinin baş vermesi barədə sığortaçı hadisədən xəber tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasite ilə xəber verməlidir.
- 6.1.15. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.
- 6.1.16. Sığortaçı sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta müqaviləsi ilə müəyyən olunmuş qaydada sığorta ödənişini verir.
- 6.1.17. Sığorta hadisəsi kimi tanına bilən hadisə və ya hal baş verdiyi anda sığorta marağı mövcud olmadıqda həmin hadisə və ya hal sığorta hadisəsi hesab edilmir və sığortaçı sığorta ödənişi üzrə vəzifələrinin icrasından azad edilir.
- 6.1.18. Sığortaçı sığortalının aşkar yazılı təkidi ilə seçilən təkrarsığortaçının öz öhdəliklərini icra edə bilmədiyi həddə müvafiq sığorta müqaviləsi üzrə vəzifəsini yerinə yetirməkdən azad edilir.
- 6.1.19. Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında) sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir.
- 6.1.20. Sığortalının bu sığorta qaydaları ilə razı olduğunu təsdiq etməsi şərti ilə sığortalıya sığorta müqaviləsi verir.
- 6.1.21. Sığorta müqaviləsi itdikdə və ya məhv olduqda sığortalı və ya sığorta olunan onun dublikatını sığortaçıdan şifahi və ya yazılı şəkildə tələb edə bilər. Bu tələbin yazılı şəkildə daxil olduğu tarixdən etibarən 3 iş günü müddətində sığortaçı sığortalını və ya sığorta olunanı müqavilədə başqa cür nəzərdə tutulmamışdır, öz hesabına müvafiq sığorta müqaviləsinin dublikatı ilə təmin edir.
- 6.1.22. Sığortaçı sığorta predmeti barəsində sığortalı tərefindən aydın və düzgün məlumat verilməsini tələb edir. Bu məlumatlarla bağlı sığortalı tərefindən qəsdən yanlış məlumat verilərsə sığortaçı sığorta predmetinin sığorta müqaviləsində müəyyən edilmiş dəyərini mübahisələndirir.
- 6.1.23. Sığorta müqaviləsi bağlanarkən müstəqil auditor tərefindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə sığortalının tanış olmasını təmin edir.

- 6.1.24.** Siğortalını siğorta şərtləri ilə, yaxud könüllü siğorta müqaviləsinin əsaslandığı siğorta qaydaları ilə tanış edir.
- 6.1.25.** Siğorta müqaviləsi bağlayarkən siğortaçı siğortalanan predmetə baxış keçirə, fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla onu qiymətləndirə, lazımlı gəldikdə isə onun həqiqi dəyərini müəyyən etmək məqsədilə siğorta qanunvericiliyinin tələblərini nəzərə almaqla müstəqil ekspert təyin edə bilər.
- 6.1.26.** Siğortaçı siğorta müqaviləsi üzrə siğortalanan əmlaklı, həmçinin siğorta risklərini bilavasitə özü və ya siğorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi siğorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs, yaxud müstəqil ekspert vasitəsilə qiymətləndirə bilər. Bu halda müstəqil ekspertlər və siğorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı siğortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.
- 6.1.27.** Siğortaçı 9.8-ci bəndində qeyd olunan hallar mövcud olarsa siğorta müqaviləsinə vaxtından əvvəl xitam verir.
- 6.1.28.** Siğorta müqaviləsinə xitam verilməsi üçün əsas olan şərait yarandıqda və müqaviləyə xitam verilməsində maraqlı olan siğortaçı digər tərəfi bu barədə xəbərdar edir və ən azı 30 gün əvvəl (siğorta müqaviləsi beş ildən çox müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərir.
- 6.1.29.** Siğorta hadisəsinin baş verməsi barədə siğortaçıya məlumat vermiş siğortalı və ya siğorta olunan şəxs, həmçinin faydalanan şəxs hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirse siğortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırır.
- 6.1.30.** Siğortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud siğorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) siğorta hadisəsinin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən və (və ya) siğorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədlərin və məlumatların alınması ilə bağlı səlahiyyətli dövlət orqanlarına yazılı sorğunu siğortalıya verərək müvafiq sənədlərin təmin edilməsini tələb edir.
- 6.1.31.** Bu qaydaların 15-ci maddəsində müəyyən edilmiş subroqsiya hüququndan istifadə edir.
- 6.1.32.** Qanunvericiliyə və bu qaydalara uyğun digər hüquq və vəzifələrini həyata keçirir.

## **6.2. Siğortalının hüquq və vəzifələri:**

- 6.2.1.** Bu qaydalarla nəzərdə tutulan şərtlərin siğortaçı tərəfindən yerinə yetirilməsini tələb edir;
- 6.2.2.** Siğorta hadisəsinin təsiri nəticəsində siğortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında siğorta ödənişini tələb edir;
- 6.2.3.** Siğorta müqaviləsində qeyd olunan siğorta haqqını ödəyir;
- 6.2.4.** Siğorta riskləri barədə siğortaçıya məlumat verir;
- 6.2.5.** Riskin dərəcəsini və yaxud siğorta hadisəsi ilə bağlı şəraiti müəyyən etmək üçün mühüm əhəmiyyət daşıyan hallar və ya siğorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu hallarda baş verən dəyişikliklər barədə bildiyi və ya bilməli olduğu məlumatları siğortaçıya bildirir;
- 6.2.6.** Siğorta predmetinin və hadisəsinin araşdırması üçün siğortaçıya müvafiq şəraiti yaradır:
- 6.2.6.1.** Siğortalanan əmlaka baxış keçirmək;
- 6.2.6.2.** Siğortalanan əmlakın olduğu yerləri və yerin yaxınlığındakı binaya (qurğu və ya evin) baxış keçirmək;
- 6.2.6.3.** Siğortalanan əmlakın real dəyərinin müəyyənləşdirilməsi məqsədi ilə keçirilən ekspertizada iştirak etmək.
- 6.2.7.** Siğortalanmış əmlakın xilas edilməsi (qorunub saxlanması) və ya ona dəymiş zərərin azaldılması üçün lazımı və mümkün tədbirləri görür;
- 6.2.8.** Siğorta predmeti və hadisəsi barədə siğortaçıya düzgün və aydın məlumat verir;
- 6.2.9.** Bu qaydalarda nəzərdə tutulan şərtləri yerinə yetirir, əks təqdirdə əmlak mənafelərinə dəyən zərərin əvəzinin siğortaçı tərəfindən tam və ya qismən ödənilməsini tələb etmə hüququnu itirir.
- 6.2.10.** Siğorta müqaviləsi bağlanarkən siğortalı siğorta riskinin müəyyən olunması və siğorta haqqının hesablanması üçün zəruri və ona məlum olan bütün halları və məlumatı siğortaçıya bildirir.
- 6.2.11.** Siğorta müqaviləsinə bu qaydaların 9.8-ci bəndinin tələblərinə əsasən siğortalı tərəfindən vaxtından əvvəl xitam verilə bilər. Bu halda:
- 6.2.11.1.** Siğortalı, siğorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, siğortaçıdan həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxməqla müqavilənin qurtarmamış müddəti üçün siğorta haqlarının ona qaytarmasını tələb edir, əgər bu tələb siğortaçının siğorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, siğortaçıdan siğorta haqlarını bütünlükə siğortalıya qaytarılmasını tələb edir.

- 6.2.11.2.** Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anı nadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirse, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındaki fərq miqdardında sığorta haqqının sığortalıya qaytarılması bu qaydaların bu qaydaların 10-cu maddəsinin tələblərinə əsasən həyata keçirilir.
- 6.2.12.** Sığorta hadisəsinin baş verməsi barədə hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verir.
- 6.2.13.** Sığorta məbləğinin azalmış hissəsinə uyğun olaraq, əlavə sığorta haqqı ödənilməklə sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləğini bərpa edilə bilər.
- 6.2.14.** Sığortalı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən sığorta riskinin artması ilə bağlı bütün hallar barədə sığortaçıya məlumat verir.
- 6.2.15.** Sığorta müqaviləsinə xitam verilməsi üçün əsas olan şərait yarandıqda və müqaviləyə xitam verilməsində maraqlı olan sığortalı digər tərəfi bu barədə xəbərdar edir və ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən çox müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərir.
- 6.2.16.** Sığortalı sığorta olunan heyvanların həqiqi vəziyyəti tam bildirməsi şərtilə təklifdə, təklif yoxdursa sığorta müqaviləsində və ya onun əlavələrində düzgün və aydın yazılmasını təmin edir.
- 6.2.17.** Müqavilə bağlanan zaman sığortalı, heyvanların sağlamlığı ilə əlaqədar ərazi üzrə baytar həkimindən öz vəsaiti hesabına arayış (heyvanın yaşı göstərilməklə) alaraq sığortaçıya təqdim edir.
- 6.2.18.** Sığorta olunan heyvanlar, sığortaçının məsləhət bildiyi formada (damğa vurulması, qulağına halqa taxılması və s.) işarələnir. İşarələnməsi mümkün olmayan heyvanların nəzərə çarpan və dəyişməz əlamətləri sığorta müqaviləsində qeyd olunur.
- 6.2.19.** Qanunvericiliyə və bu qaydalara uyğun digər hüquq və vəzifələrini həyata keçirir.

## 7. SİĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SİĞORTALININ VƏZİFƏLƏRİ.

- 7.1.** Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Sığorta müqaviləsində məlumat verməyin müddəti və yaxud üsulu göstərilmişdirse, o, müəyyən olunmuş müddətdə və həmin üsulla həyata keçirilməlidir.
- 7.2.** Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu qaydaların 7.1-ci bəndi ilə nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirse, sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır.
- 7.3.** Sığortalı baş verən hadisə barəsində səlahiyyətli dövlət orqanlarına məlumat verməyə və qanunvericiliklə ona aid edilmiş bütün öhdəlikləri yerinə yetirməyə borcludur.
- 7.4.** Sığorta hadisəsi zamanı sığortalı mümkün zərərin qarşısını almaq və miqdarını azaltmaq üçün bütün ağlabatan və mümkün tədbirləri görməlidir.
- 7.5.** Belə tədbirlər həyata keçirilərkən sığortalı sığortaçıdan aldığı təlimatları yerinə yetirməlidir.
- 7.6.** Sığortaçı sığorta hadisəsi və onun nəticələri ilə əlaqədar sığortalının bütün hərəkətləri üzərində nəzarət etmək və sığorta ödənişinin həyata keçirilməsinə təsir edə bilən bütün məsələlər haqqında qərar qəbul etmək imkanına malik olmalıdır.
- 7.7.** Sığortalı sığorta hadisəsi nəticəsində zərər çekmiş sığorta predmetini sığortaçı baxış keçirənə qədər sığorta hadisəsindən sonra düşdürüyü vəziyyətdə saxlamağa borcludur.
- 7.8.** Zərər görmüş əmlak təmir etdiriləcəkdirse təmir yeri təmir başlananına qədər sığortaçı ilə razılışdırılmalıdır.
- 7.9.** Sığortalı sığorta hadisəsinə aid bütün sənədləri və məlumatı sığortaçıya təqdim etmək, həmçinin hadisənin digər iştirakçılarının və sığorta hadisəsi ilə bağlı məsələlərə baxan səlahiyyətli dövlət orqanlarının bütün hərəkətləri barədə təxirə salınmadan məlumat vermək öhdəliyi daşıyır.
- 7.10.** Sığortalı sığortaçının ilkin razılığı olmadan onun məsuliyyətinin tanınmasına yönəlmış hər hansı bir hərəkət etməyə, saziş imzalamağa və ya vəd verməyə haqlı deyildir.
- 7.11.** Sığorta hadisəsi ilə bağlı bütün rəsmi və qeyri-rəsmi təhqiqatlarda sığortaçı öz hesabına sığortalının maraqlarını təmsil və müdafiə etməyə haqlıdır.

- 7.12. Sığorta hadisəsi faktının mövcudluğunu və onun səbəb olduğu zərərin ölçüsünü sübut etmək sığortalının vəzifəsidir.
- 7.13. Sığorta hadisəsi faktının və şəraitinin, eyni zamanda zərərin miqdarının sübut edilməsi üçün sığortalı malik olduğu və həmcinin qanunvericiliyə və adı təcrübəyə müvafiq olaraq əldə etməli bütün sənədləri sığortaçıya təqdim etməyə borcludur.

## 8. SİĞORTA MƏBLƏĞİ

- Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının sığorta müqaviləsi ilə müəyyənleşdirilmiş öhdəliyinin son həddidir.
- 8.1. Bu qaydalara əsasən sığorta məbləği sığorta predmetinin sığorta müqaviləsi bağlandığı andakı həqiqi dəyərindən - sığorta dəyərindən çox olduğu halda (ikili və ya çoxqat sığorta halında), həmin müqavilə sığorta məbləğinin sığorta dəyərindən artıq olan hissəsində etibarsızdır.
- 8.2. Sığorta məbləğinin hər bir sığorta predmeti və ya onun hissəsinə münasibətdə ayrı-ayrı risklər üzrə miqdarı sığorta müqaviləsində qeyd olunur.

## 9. SİĞORTA MÜQAVİLƏSİNİN BAĞLANILMASI, ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ, XİTAM VERİLMƏSİ.

- 9.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılışdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
- 9.2. Sığorta müqaviləsi tərəflərin bu qaydalar əsasında yazılı formada tərtib etməsi, qarşılıqlı imzalaması və ya sığortalının bu qaydalar ilə razi olduğunu təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən sığortalıya sığorta müqaviləsinin verilməsi yolu ilə bağlanır.
- 9.3. Sığorta müqaviləsinə ediləcək əlavə və dəyişikliklər qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərin qarşılıqlı razılaşması yolu ilə həyata keçirilir.
- 9.4. Sığorta müqaviləsi müəyyən müddət üçün bağlanılır.
- 9.5. Sığorta yalnız müqavilənin (şəhadətnamənin) qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisələrinə təminat verir.
- 9.6. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dördən başlanır və sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dördən başa çatır.
- 9.7. Azərbaycan Respublikasının qanunvericiliyində əqdlərin etibarsızlığı ilə bağlı ümumi əsaslarla və aşağıdakı hallarda sığorta müqaviləsi bağlandığı andan etibarsız sayılır:
- 9.7.1. sığorta müqaviləsi sığortaçının və ya sığortalının adından müqavilə bağlamağa ixtiyarı olmayan şəxslərlə bağlandıqda;
- 9.7.2. sığorta fəaliyyəti ilə məşğul olmaq hüququ olmayan və ya müvafiq sığorta növünü aparmağa icazəsi olmayan şəxs sığortaçı qismində müvafiq sığorta müqaviləsini bağladıqda (bu halda ödənilmiş sığorta haqları tam həcmdə sığortalıya qaytarılır);
- 9.7.3. Sığortalı sığorta müqaviləsi bağlayarkən istənilən şəxsi faydalanan şəxs kimi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək sığortaçının və həmin şəxsin razılığı ilə onu dəyişdirmək hüququna malikdir.
- 9.8. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
- 9.8.1. Müqavilənin qüvvədə olduğu müddət bitdikdə;
- 9.8.2. Sığortaçı sığortalı qarşısında öz öhdəliklərini yerinə yetirdikdə;
- 9.8.3. Sığortalı sığorta haqqını müqavilədə müəyyən edilən qaydada ödəmədikdə;
- 9.8.4. Məhkəmə sığorta müqaviləsinin etibarsız olduğu barədə qərar verdikdə;
- 9.8.5. Sığorta predmeti artıq mövcud olmadıqda;
- 9.8.6. Aşağıdakı hallar istisna olmaqla, sığortalı fiziki şəxs öldükdə və ya sığortalı hüquqi şəxs ləğv olunduqda:
- 9.8.6.1. sığorta müqaviləsini bağlamış sığortalı sığorta müqaviləsi bağlayarkən sığortalanmış əmlakı qəbul edəcək hər hansı şəxsi təyin etmiş olduğu, habelə sığorta hadisəsi baş verənədək sığortaçının razılığı ilə onu dəyişdirmiş olduğu hallarda sığortalı fiziki şəxs vəfat edərsə, onun həmin müqavilə üzrə hüquq və vəzifələri mülki qanunvericiliklə müəyyən olunmuş vərəsəlik qaydasında sığortalanmış əmlakı qəbul edən şəxse keçir;
- 9.8.6.2. qanunvericilikdə və ya müqavilədə başqa şərtlər müəyyən edilməmişdirsa, sığortalının hüquq və vəzifələri sığorta predmeti olan miras əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə həm onun özünü, həm də sığortaçının müqavilədə rəsmiləşdirilən razılığı ilə keçir;
- 9.8.6.3. başqa şəxsin xeyrinə həyat sığortası müqaviləsi bağlamış sığortalı vəfat etdiğdə onun hüquq və vəzifələri xeyrinə sığorta müqaviləsi bağlanmış şəxsə təqdim edildikdən sonra ona özünün yazılı razılığı ilə keçir;

- 9.8.6.4.** sığortalı olan hüquqi şəxs sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə yenidən təşkil edildikdə onun həmin müqavilə üzrə hüquq və vəzifələri qanunvericiliyə uyğun olaraq müvafiq hüquq varisinə keçir.
- 9.8.7.** Sığorta müqaviləsi üzrə sığortalı olmayan sığorta olunan vəfat etdikdə sığortalının onun başqası ilə əvəz olunması təklifinə sığortaçı etiraz etdikdə;
- 9.8.8.** Sığorta qanunvericiliyində, yaxud sığorta müqaviləsində digər hal nəzərdə tutulmamışdırsa, sığortalanmış əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakin yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə; əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakin yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmədikdə əlavə sığorta haqqı ödənilmədən sığorta müqaviləsi üzrə sığortalı dəyişdirilə bilər;
- 9.8.9.** Sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
- 9.8.10.** Sığorta marağı artıq mövcud olmadıqda;
- 9.8.11.** Sığortalı sığorta haqqını qanunvericilikdə və sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
- 9.8.12.** Azərbaycan Respublikasının Qanunvericiliyi və bu qaydalarla nəzərdə tutulmuş digər hallarda.

## 10. SİĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏNİN NƏTİCƏLƏRİ

- 10.1.** Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlükle sığortalıya qaytarır.
- 10.2.** Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlükle sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır.
- 10.3.** Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan çox miqdarda sığorta ödənişi verilmişdirse, sığorta haqqı (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır.
- 10.4.** Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirse, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındaki fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması bu qaydaların 10.1-ci və 10.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
- 10.5.** Sığorta müqaviləsinə bu qaydalarda və ya qanunvericiliklə müəyyən edilmiş məhkəmə qərarı əsasında xitam verilmiş hesab edildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu maddənin 10.3-cü və 10.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.

## 11. ZƏRƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ

**11.1.** Bir sıgorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sıgorta müqaviləsi ilə bir və ya bir neçə sıgortaçının öhdəlikləri yarandıqda icbarı sıgorta müqavilələri üzrə sıgorta ödənişləri verilir. Bu zaman könüllü sıgorta müqaviləsi bağlamış sıgortaçı sıgortalı (sıgorta olunan və ya faydalanan şəxs) karşısındaki öhdəliklərini öz istəyi ilə icbarı sıgorta müqaviləsi bağlamış sıgortaçıdan əvvəl yerinə yetirə bilər.

**11.2.** Sıgorta müqaviləsi üzrə sıgortalı, sıgorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymmiş əmlakı sıgorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sıgortaçiya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir:

**11.2.1.** Zərərin qarşısının alınması və ya həcminin azaldılması, sıgorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymmiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzəretsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymmiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda;

**11.2.2.** sıgortaçı sıgorta hadisəsi barədə bu qaydalarla nəzərdə tutulmuş şəkildə məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymmiş əmlaka baxış keçirmədikdə;

**11.2.3.** digər hallarda zərər dəymış əmlakın sıgorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sıgortaçının yazılı razılığı olduqda.

## **12. SİGORTA ÖDƏNİŞİNİN HESABLANMASI QAYDASI.**

**12.1.** Sıgortalanmış əmlaka vurulan zərərlərin həcmi müəyyən olunduqdan sonra sıgorta ödənişinin hesablanması aşağıdakı üsullarla və ardıcılıqla həyata keçirilir:

**12.1.1.** Qismən sıgorta zamanı - sıgorta məbləğinin sıgorta dəyərinə olan nisbəti əsasında vurulmuş zərərlərə təminat verilir;

**12.1.2.** Sıgorta müqaviləsində azadolma nəzərdə tutulduqda - azadolma məbləği çıxılmaqla zərərlərə təminat verilir;

**12.2.** Sıgorta müqaviləsi üzrə sıgorta ödənişlərinin ümumi miqdarı sıgorta məbləğini aşa bilməz.

## **13. SİGORTA ÖDƏNİŞİNİN HƏYATA KEÇİRİLMƏSİ QAYDASI VƏ ŞƏRTLƏRİ, SİGORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR.**

Sıgorta ödənişi sıgorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sıgorta müqaviləsinə uyğun olaraq sıgortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

**13.1.** Sıgorta ödənişi aşağıdakılara əsasən həyata keçirilir:

**13.1.1.** sıgorta hadisəsi baş verdikdə, sıgortalının, sıgorta olunanın və ya faydalanan şəxsin sıgorta müqaviləsində nəzərdə tutulmuş müddətde sıgortaçiya ünvanladığı sıgorta tələbi;

**13.1.2.** sıgorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;

**13.1.3.** qanunvericilikdə və müvafiq sıgorta qaydalarında nəzərdə tutulan, sıgorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər.

**13.2.** Sıgorta hadisəsi nəticəsində dəyən zərərin miqdarını bu qaydaların 13.1-ci bəndində göstərilən sənədlərin və ekspert rəyinin əsasında sıgorta müqaviləsi üzrə sıgortalının, sıgorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sıgorta tələbi əsasında sıgortaçı müəyyən edir. Bu zaman sıgortaçı dəymış zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymış predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya sıgorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sıgorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirə bilər.

**13.3.** Sıgorta hadisəsi nəticəsində dəyən zərərin sıgortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi sıgorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert və ya sıgorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər tərəfindən aparılır və bu zaman sıgortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.

**13.4.** Sıgortaçı sıgorta hadisəsi ilə əlaqədar bütün sənədləri alıqdan sonra 30 təqvim günü ərzində sıgorta ödənişini verir və ya yazılı şəkildə əsaslandırmalı şəxslərə ödənişini verməkdən imtina edir.

**13.5.** Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra sıgorta hadisəsi üzrə sıgorta ödənişi sıgortaçının seçimi əsasında aşağıdakı formalarda həyata keçirilir:

**13.5.1.** zərər məbləğinin pul şəklində sıgortalıya (sıgorta olunana) və ya faydalanan şəxsə ödənilmesi;

- 13.5.2. sigorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün siğortalıya (sigorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi;
- 13.5.3. sigorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında siğorta predmeti olan əmlakin dəyişdirilməsi.
- 13.6. Siğorta ödənişinin ödənilməsi zamanı siğortaçı siğorta ödənişi məbləğindən siğortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş siğorta haqqı məbləğini tutmaq hüququna malikdir.
- 13.7. Siğorta müqaviləsində müəyyən edilmiş siğorta məbləği həmin müqavilə üzrə verilmiş siğorta ödənişi həcmində azalmış hesab olunur, bu halda siğorta məbləğinin azalmış hissəsinə uyğun olaraq, əlavə siğorta haqqı ödənilməklə siğorta müqaviləsində müəyyən edilmiş siğorta məbləği bərpa edilə bilər. Siğorta qanunvericiliyində başqa hal nəzərdə tutulmamışdır, bu zaman siğorta müqaviləsinə siğortaçı siğorta məbləğinin azalması ilə bağlı dəyişiklik edə bilər.

#### **14. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNANIN ƏSASLARI.**

- 14.1. Siğortaçı siğorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
- 14.1.1. siğortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduğda, habelə zərər dəymmiş əmlakin ona təqdim edilməsi ilə bağlı bu qaydaların 11.2-ci bəndin riayət edilmədikdə;
- 14.1.2. qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, siğortalının, müvafiq hallarda zərərçəkənin siğorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə siğorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi;
- 14.1.3. müqavilə və ya qanunla hərbi risklərin siğortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
- 14.1.4. siğortalının siğortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımı və mümkün tədbirləri görmek iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman siğorta ödənişindən o həcmdə imtina edilə bilər ki, siğortalı mümkün tədbirləri görmüş olsayıdı, zərərin miqdarı həmin həcmdə azalmış oları;
- 14.1.5. siğortaçının siğorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına siğortalı tərəfindən maneçilik törədilməsi, o cümlədən bu qaydaların 11.2.1-ci bəndində müəyyən edilmiş məqsədlər üçün zəruri tədbirlərin görülməsi halları istisna olmaqla, digər hallarda əmlakin hadisə yerində kənarlaşdırılmasının siğortaçını hadisənin səbəblərini və ya zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi;
- 14.1.6. bu qaydaların 14.2-ci bəndi nəzərə alınmaqla, siğorta predmeti, həmçinin siğorta olunan şəxs və (və ya) siğorta hadisəsi barəsində siğortalının siğortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində siğortaçının siğorta riskini qiymətləndirmək, həmçinin siğorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
- 14.1.7. əmlakin siğortası üzrə siğortalı, siğorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsiri olan şəxsən alması; zərvurun zərərin əvəzini qismən ödəmiş olduqda siğorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.
- 14.1.8. baş vermiş hadisənin qanunvericiliyə və ya siğorta müqaviləsinə görə siğorta hadisəsi hesab edilməməsi;
- 14.1.9. Siğorta hadisəsinin siğorta haqqı və ya onun hər hansı bir hissəsinin siğorta müqaviləsində nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, siğortaçının bu bərədə yazılı xəbərdarlıqla son ödəmə müddəti müəyyən edilmişdirse bu müddətin bitməsindən 3 gün sonra baş verməsi halında siğorta haqqı və ya onun müvafiq hissəsi ödənilməmiş olduqda;
- 14.1.10. siğorta qanunvericiliyində və ya siğorta qaydalarında nəzərdə tutulmuş digər hallarda.
- 14.2. Siğorta müqaviləsi bağlanarkən və ya bağlandıqdan sonra siğortalı özüne məlum olan və siğortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə siğortaçıya məlumat verməmişdirse.
- 14.3. Siğortalının siğorta qanunvericiliyində və ya bu qaydalarla nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədiyi hallarda.
- 14.4. Siğorta qanunvericiliyi və bu qaydalarla nəzərdə tutulmuş digər hallarda.

#### **15. SUBROQASIYA HÜQUQU**

- 15.1. Subroqasiya - Siğorta ödənişinin həyata keçirilməsindən sonra, Siğorta olunanın səhhətinə vurulan zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı subroqasiya qaydasında tələb irəli sürmək hüququ, həmin ödəniş məbləği həddində Siğortaçıya keçir.

- 15.2. Sığortalı (Sığorta olunan) Sığortaçının subroqasiya hüququnun təmin edilməsi üçün öz imkanları çərçivəsində ona hər cür kömək göstərməli və Sığortaçını tələb irəli surmək üçün zəruri olan bütün sənədlər, sübut və məlumatlarla təmin etməlidir.
- 15.3. Sığortalının(Sığorta olunanın) hər hansı məhkəmədən kənar razılaşma və ya məhkəmə qərarı əsasında zərəre görə məsuliyyət daşıyan şəxslərdən aldığı təminat məbləğləri, ilk növbədə Sığortaçının sığorta müqaviləsi üzrə həyata keçirdiyi sığorta ödənişlerinin əvəzinin ödənilməsinə xərclənəcək.
- 15.4. Sığortaçı ilə Sığortalı arasında başqa cür razılaşdırıldıq və belə razılaşmanın Sığorta müqaviləsində təsbit olunduğu hallar istisna olmaqla, Sığortalı (Sığorta olunan) zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımı sənədləri Sığortaçaya verməkdən imtina etdikdə, Sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxslən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir və ödənilmiş sığorta ödənişinin tam və ya müvafiq hissəsinin qaytarılması hüququnu əldə edir.

## **16. SIĞORTA MÜQAVİLƏSİNİN QAYDALAR ÜZƏRİNĐƏ ÜSTÜNLÜYÜ**

- 16.1. Sığorta müqaviləsi bağlanarkən Sığortalı və Sığortaçı bu Qaydaların müəyyən müddəalarının dəyişdirilməsi və ya istisna edilməsi, həmçinin ona müəyyən əlavələr edilməsi barədə razılığa gələ bilərlər.
- 16.2. Bu Qaydalarda nəzərdə tutulmuş istisnalar və məhdudiyyətlər qanunvericiliyə zidd olmadığı hallarda tərəflərin razılığı ilə sığorta təminatına daxil edilə bilər.

## **17. XÜSUSİ ŞƏRTLƏR**

- 17.1. Sığorta müqaviləsində qanunvericiliyə, əsas şərtlərə və bunlarla əlaqədar olan əlavə şərtlərə (klozlara) zidd olmayan xüsusi şərtlərdə yazılı bilər.
- 17.2. Sığorta müqaviləsinə əlavə və dəyişikliklər qarşılıqlı razılaşma əsasında yazılı şəkildə rəsmiləşdirilir.
- 17.3. Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyət daşıyırlar.
- 17.4. Sığorta predmeti bir və ya bir neçə sığorta müqaviləsi ilə həqiqi dəyərindən artıq məbləğə sığortalandıqda sığorta məbləğinin sığorta dəyərindən artıq olan hissəsində sığorta müqaviləsi etibarsızdır.
- 17.5. Sığortalı ilə sığortaçı arasındaki razılaşmaya görə davamlı olaraq eynicinsli sığorta predmetinin müxtəlif hissələrinin oxşar şərtlərlə ayrı-ayrı dövrlər üzrə sığorta olunması vahid sığorta müqaviləsi tərtib edilməklə bir sığorta müqaviləsi əsasında həyata keçirile bilər.
- 17.6. Sığortalı bu qaydaların 17.5-ci bəndində göstərilən əmlakın hər bir hissəsi haqqında sığorta müqaviləsində razılaşdırılmış məlumatları vaxtında, belə məlumatların təqdim edilmə vaxtı müqavilədə nəzərdə tutulmadıqda isə həmin məlumatları əldə etdikdən dərhal sonra sığortaçıya çatdırılmalıdır. Məlumatlar əldə edildiyi zaman zərərlərin əvəzinin sığortaçı tərəfindən ödənilməyəcəyi məlum olsa belə sığortalı əldə etdiyi məlumatları sığortaçıya çatdırılmalıdır.
- 17.7. Sığortalı tələb etdikdə sığortaçı bu qaydaların 17.5-ci bəndində nəzərdə tutulan müqavilənin aid olduğu əmlakın ayrı-ayrı hissələri üzrə sığorta müqaviləsi verməlidir.

## **18. İŞ SİRLƏRİNİN GİZLİ SAXLANILMASI**

Sığortaçı, sığortalıya aid öyrənəcəyi iş sırlarını gizli saxlamamaqdan dəyən ziyan və zərərlərə görə məsuliyyət daşıyır.

## **19. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI**

- 19.1. Sığorta müqaviləsi üzrə ortaya çıxan mübahisələr tərəflərin danışıqlar yolu ilə həll edilir.
- 19.2. Razılığa gelinmədiyi təqdirdə mübahisələrə Azərbaycan Respublikasının mövcud qanunvericiliyində müəyyən olunmuş qaydada aidiyyatı üzrə məhkəmədə baxılır.
- 19.3. Sığorta müqaviləsindən irəli gələn bütün tələblər Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə həll edilir.